




Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Aliyev

Qarşı tərəfin müraciəti əsasında baş tutan görüşlər Azərbaycanın Liderinə artan inamın təsdiqidir



**YENİ
AZƏRBAYCAN**

Azərbaycan dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.
Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

24 yanvar
2025-ci il,
cümə
№ 013 (6841)
Qiyməti
60 qəpik

**Türkiyə və
Azərbaycan
daim
bir-birilərinin
yanındadırlar,
həmişə belə
olacaq**



Azərbaycanın uğurları region üçün nümunədir

Bax səh. 2



**YAP Mərkəzi
Aparatında
müşavirə
keçirilib**

Bax səh. 5

**İƏT-in Təmiz Enerji Mərkəzi
Bakıda yerləşəcək**

Bax səh. 3

**Öz deputatından Avropa
Parlamentinə etiraz...**

Bax səh. 6

Trampın qərarları...

Bax səh. 7

**Aİ missiyası tam hüquqlu
hərbi nümayəndəliyə
çevrilir?**

Bax səh. 6

**Qərbi Azərbaycan İcması
Ermənistan hökumətinin irqçi
siyasətini sərt şəkildə qınayıb**

Qərbi Azərbaycan İcması Ermənistan Xarici Kəşfiyyat Xidmətinin dərc etdiyi illik hesabatla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidməti 2025-ci il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzunu hərbi-siyasi risk kateqoriyasında vermişdir. "Etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət göstərir və Ermənistanın multi-etnikliyi özünə təhdid kimi gördüyünü sübuta yetirir. Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir".

Bəyanatda vurğulanır ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan Qərbi azərbaycanlıların qaydış hüququnu təmin etməyi tələb edir.



Bax səh. 7

**Ermənistan
Cənubi Qafqazda
təhdid
mənbəyidir**

Davosda qarşı tərəfin müraciəti əsasında baş tutan görüşlər ...

Dünyada Azərbaycana və onun Liderinə artan inamın təsdiqidir

Davos İqtisadi Forumu (DİF) dünyada ən səmərəli beynəlxalq platformalardan biri kimi tanınır. Çoxlu sayda dövlət və hökumət başçıların, nüfuzlu şirkətlərin rəhbərlərinin, mütəxəssislərin, analitiklərin qatıldığı forumda dünya üçün böyük aktuallıq daşıyan çağırışlar müzakirə olunur, yeni global gündəlik müəyyənləşdirilir. Belə bir nəhəng platformada Azərbaycanın yüksək təmsilçiliyi, sayca 55-ci forum çərçivəsində Prezident İlham Əliyevin diqqət mərkəzində olması son dərəcə qürurverici haldır.

Prezident İlham Əliyev beynəlxalq səviyyədə güclü lider kimi qəbul olunur

Müstəqil Azərbaycanın dinamik səciyyə daşıyan multiregional xarici siyasət kursu fundamental baza prinsiplərinə əsaslanır. Belə ki, respublikamızın regional və global səviyyədə apardığı məqsədyönlü, ardıcıl siyasət-də bir qayda olaraq milli maraqlar ana xətt kimi əsas götürülür. Eyni zamanda, ölkəmiz yaranan çağırışlar qarşısında beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə hesablanan təşəbbüslər irəli sürür, yerləşdiyi və daha geniş coğrafiyalarda əməkdaşlığın güclənməsinə, təhlükəsizliyə təhdid hallarının qarşısının alınmasına davamlı töhfələr verir.

Belə unikal harmoniya halında həyata keçirilən siyasət ölkəmizə beynəlxalq səviyyədə böyük nüfuz qazandırır. Bu gün Azərbaycan dünyada heç kimdən asılı olmayan layəqətli dövlət kimi tanınır, ölkəmizə və onun Liderinə dərin rəğbət bəslənilir. Azərbaycanın Qərblə Şərq arasında etibarlı körpü olduğu hamı tərəfindən etiraf olunur. Təsədüfi deyildir ki, dövlətimizin başçısı tez-tez həm İslam dünyasını birləşdirən, həm də Qərbi təmsil edən beynəlxalq təşkilatların tədbirlərinə qatılır. Prezident İlham Əliyev 2022-ci ildə Ərəb Dövlətləri Liqasının 31 Sammitinə fəxri qonaq qismində dəvət alan azsaylı dövlət başçılarından biri olub. Ötən il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi İslam dünyasına ölkəmizə göstərilən etimadın daha bir təzahürüdür.

İslam dünyasından kənarda da Azərbaycan və onun Liderinə belə yüksək səviyyədə rəğbət göstərilir. Prezident İlham Əliyev fəxri qonaq qismində dövlətləri həm ölkəmizin üzv olduğu, həm də üzv olmadığı çoxlu sayda beynəlxalq qurumlardan, o cümlədən də Avropa Siyasi Birliyindən alıb. Bu gün Azərbaycan Aİ-də təmsil olunan on ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi hüququnun Azərbaycana verilməsi dünyanın respublikamıza olan səmimi münasibətinin və inamının ifadəsidir. Son olaraq ölkəmizdə ötən ilin noyabrında BMT-nin ən böyük tədbirlərindən biri olan COP29 iqlim konfransı böyük uğurla baş tutdu. Dünya Azərbaycanın yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha gördü.

Müxtəlif beynəlxalq təşkilatlarla sıx əlaqələr quran ölkəmiz Davos İqtisadi Forumu ilə əməkdaşlığa da böyük önəm verir. Müstəqil Azərbaycanın DİF-də iştirakı ötən əsrin doxsanıncı illərinin ortalarından başlayıb. 27-

31 yanvar 1995-ci il tarixində Prezident Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Sonrakı

mərhələdə Prezident İlham Əliyev bir neçə dəfə Davos İqtisadi Forumuna qatılıb və Azərbaycanın gündəliyinin aktual məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. 55-ci Davos İqtisadi Forumunda da dövlətimizin başçısının iş cədvəli son dərəcə sıx və məhsuldar olub. Prezident İlham Əliyev forum çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, Latviya Prezidenti Edgars Rinkēvičs, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, İsrail Dövlətinin Prezi-



denti İsxak Hersoq, Ukrayna Prezidenti Volodimir Zelenski, Xorvatiyanın Baş naziri Andrey Plenkovici və digər yüksək səviyyəli rəsmilərlə görüşüb. Diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu görüşlərin əksəriyyəti qarşı tərəfin müraciəti əsasında baş tutub ki, bu da beynəlxalq səviyyədə ölkəmizin imkanlarının, inkişaf yolunda qazandığı təcrübənin yüksək dəyərləndirildiyini, eyni zamanda Prezident İlham Əliyevin güclü lider kimi qəbul olunduğunu əyani şəkildə təsdiqləyir.

Müstəqil Azərbaycanın dünyanın super-güc dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları (ABŞ) ilə əlaqələrin inkişafına böyük önəm verdiyini nəzərə alsaq, Prezident İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşü xüsusi diqqət çəkir. Azərbaycanın xarici siyasəti suverenlik və müstəqillik prinsiplərinə əsaslanır. Heç bir dövlət iqtisadi və siyasi müstəqilliyini yüksək səviyyədə təmin edən respublikamızla diktat dili ilə danışa bilməz və danışmır da. Ölkəmiz bir qayda olaraq o mövqedən çıxış edir ki, ikitərəfli münasibətlər paritet əsaslarla qurulmalıdır, burada bütün tərəflərin maraqları eyni dərəcədə nəzərə alınmalıdır. Azərbaycanın müstəqilliyi illərində ölkəmizlə ABŞ arasında müsbət məcərdə inkişaf edən ikitərəfli əlaqələr qurulub. O cümlə-

dən enerji sektorunda əməkdaşlıq üzrə yaxşı nəticələr əldə olunub. Azərbaycan ABŞ-ın beynəlxalq səviyyədə terrorizmə qarşı apardığı mübarizəyə həmişə öz dəstəyini verib. Xatırladaq ki, bir neçə il bundan əvvəl Əfqanıstanda məlum hadisələr baş verəndə ölkəmiz ABŞ üçün mühüm logistik mərkəz qismində çıxış edib. Təəssüf ki, Bayden-Blinken administrasiyası dönməndə Vaşinqtonda verilən bir sıra qərarlar ikitərəfli münasibətlərdə müəyyən çatların yaranmasına səbəb olub. Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə bu arzuolunmaz məqama xüsusi diqqət çəkib. Dövlətimizin başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.



İlham Əliyev Ərdoğana zəng edib

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznə başsağlığı verib. O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib. Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirib və qeyd edib ki, Türkiyə və Azərbaycan daim bir-birlərinin yanındaırlar, bundan sonra da həmişə belə olacaqdır. Telefon danışıqı əsasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi apardılar.

Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib

Azərbaycan Ağ Evdə administrasiyanın dəyişməsinə böyük ümidlə baxır. Yeni prezident seçilən D.Trampın verdiyi mesajlar və bəyan etdiyi fəaliyyət istiqamətləri ilə Azərbaycanın mövqeyi arasında çoxlu üst-üstə düşən məqamlar var. Təsədüfi deyildir ki, görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönməndə müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Mübariz ABDULLAYEV

Azərbaycanın uğurları region üçün nümünədir

Dünya İqtisadi Forumu ölkəmizin “rəqəmsal iqtisadiyyat” quruculuğunu yüksək qiymətləndirib

Dünya İqtisadi Forumunun (DİF) bu günlərdə dərc edilən “Təsir Hesabatı: Dördüncü Sənaye İnqilabı Şəbəkəsi 2023-2024 Mərkəzi” (“Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024”) adlı hesabatında Azərbaycanda müasir innovasiya və sənaye quruculuğu yönündə son illərdə aparılan islahatları yüksək dəyərləndirilib. Hesabatda qeyd olunur ki, Azərbaycanda reallaşdırılan “Digital FDI” layihəsi hədəf prioritetlərinə çatmaq yolunda xeyli müsbət dəyişikliklərə səbəb olub. “Digital FDI” təşəbbüsü Azərbaycanın innovasiya və sahibkarlıq mühitinə mühüm təsir göstərərək, yerli biznesin global rəqəmsal transformasiya tendensiyalarına uyğunlaşmasına strateji dəstək verib. Şirkət və startaplar rəqəmsal hazırlıq səviyyələrini qiymətləndirmək, inkişaf istiqamətlərini müəyyənləşdirmək və praktik tövsiyələr almaq imkanını qazanıb ki, bu da onların investisiya cəlb etmə və fəaliyyətlərini genişləndirmə potensialını artırır. Ümumilikdə, həmin strateji çərçivəyə əsasən, Azərbaycanda “rəqəmsal iqtisadiyyat” quruculuğu arxitekturası xeyli güclənib, ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq müəssisələr arasında koordinasiyanın güclənməsi bazar dinamikasının yüksəlməsinə şərait yaradıb.

Rəqəmsal texnologiyaların yeni ünvanı- azad ərazilər

DİF-in ekspert qrupunun qənaətinə görə, sürətlə dəyişən global mühitdə Azərbaycan rəqəmsal transformasiyanı iqtisadi artımın əsas amili kimi görür və həm yerli, həm də beynəlxalq investisiyalar üçün cəlbəedici mühit yaradır, məqsədyönlü tədbirlər həyata keçirir. Bildirilir ki, xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması və rəqəmsallaşmanın inkişafı Azərbaycan üçün sosial-iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir.

Hazırda ölkəmizdə süni intellekt müxtəlif sahələrdə, o cümlədən, sənaye, energetika, kənd təsərrüfatı, SOCAR-in müəssisələri və sənaye parkları, futbol, güləş, cudo və digər sahələrdə daha geniş tətbiq edilir. Bundan başqa, müxtəlif biznes layihələrində, tikinti və texnologiyalar sahələrində süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bununla yanaşı, gömrük məntəqələrində xüsusi kompüterlər və kameralar vasitəsilə məhsulların

aparılması istiqamətində işlər gedir. Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səs, yazının tanınması və insanlara cavab verilməsi, generativ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanlar arasında ünsiyyətin qurulması və məlumat mübadilələrinin qurulması istiqamətində də işlər aparılır.

Süni intellektlərin geniş istifadə olunduğu texnologiyalar ağıllı sistemlərə əsaslanır. Bu baxımdan

Azərbaycanda son dövrlərdə “ağıllı texnologiyalar”a geniş yer verilməsi yeni sənaye inqilabı quruculuğu hədəflərinə tam cavab verir. Qarabağ və Şərqi Zəngəzorda “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyasından istifadənin artması da müasir süni intellekt texnologiyalarına keçidin sürətlənməsindən xəbər verir.

DİF-Azərbaycan əməkdaşlığı regional rəqəmsal quruculuğa töhfə verir

Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlığın mühüm nəticəsi olaraq Dördüncü Sənaye İnqilabı (4SI) Şəbəkəsinin Azərbaycan Mərkəzi fəaliyyətə başlaması ölkəmizin müntəzaq texnologiyalara əsaslanan sürətli

inkişaf tempi-nə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verməkdədir. 4SI yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat quruculuğunda və rəqəbatqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fərid Cəfərov bildirib ki, pilot layihə DİF ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Müasir enerji gündəliyinə uyğun olaraq layihə süni intellektin energetika sa-

həsinə tətbiqinə yönəlib və bu da Azərbaycanda enerji istehlakını optimallaşdırmağa, enerji səmərəliliyini artırmağa, əməliyyat xərclərini azaltmağa və ətraf mühitə təsiri minimuma endirməyə imkan verəcək. Bu layihə müsbət və uğurlu nəticələr verməklə digər ölkələr üçün model olacaq.

DİF Azərbaycanda rəqəmsal mühitin inkişafında yerli və xarici investisiyaların əhəmiyyətinə də diqqət çəkir. Bu layihə rəqəmsal investisiya mənzərəsi haqqında şəffaf məlumat təqdim edərək, investisiya qərarlarının qəbulunu sadələşdirmək məqsədi daşıyır. “InvesTech” kalkulyatoru layihənin strategiyasının vacib hissəsidir və əlavə xarici investisiyaların cəlb olunmasına şərait yaradır.

Bu layihə rəqəmsal investisiya mənzərəsi haqqında şəffaf məlumat təqdim edərək, investisiya qərarlarının qəbulunu sadələşdirmək məqsədi daşıyır. “InvesTech” kalkulyatoru layihənin strategiyasının vacib hissəsidir və əlavə xarici investisiyaların cəlb olunmasına şərait yaradır.

Süni intellekt təmiz enerjiyə keçiddə mühüm rol oynayır


Hesabatda vurğulan ki, süni intellekt təmiz enerjiyə keçiddə də mühüm yer tutur. Bu innovasiya və texnologiyaların köməyi ilə karbohidrogenlərin istehsalı və emalında ən yaxşı nəticəyə nail olmaq mümkündür. Ölkəmizin milli neft təchizatçısı - SOCAR-ın 2050-ci il üçün “Xalis sıfır” hədəfləri də süni zəka infrastrukturuna fokuslanıb. Hazırda karbon emissiyaları sahələrinin dəqiqlik artırılması və idarə olunmasında peykler və dronlar da daxil olmaqla digər süni texnologiyalar geniş yer verilməkdədir. Həmçinin bu texnologiyalardan istifadə yolu ilə metan emissiyalarının izlənməsi və azaldılması nəzərdə tutulur.

Hazırda Azərbaycan nüfuzlu rəqəmsal şirkət olan “AI in Energy” təşəbbüsü ilə süni intellekt əsaslı həllərin inkişafına xüsusi önəm verməkdədir ki, bu da həm Azərbaycanda, həm də dünya miqyasında karbon emissiyasının azaldılmasına, şəhər enerjisinin idarə edilməsinin yaxşılaşdırılmasına, təmiz ekoloji enerjiyə keçidi sürətləndirməyə imkan verəcək. Bundan başqa, Azərbaycanın enerji sistemlərinə süni intellektin inteqrasiyası imkanlarının artması şəhər şəraitində dayanıqlılığın və enerji səmərəliliyinin yüksəlməsində yeni mərhələ açacaq.

Qeyd edək ki, 2024-cü ilin ortalarında Dünya İqtisadi Forumunun “IDEA: Investing in the Digital Economy of Azerbaijan” adlı hesabatında da Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühit yaratması, bu sahədə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

E.CƏFƏRLİ

skan olunması və gömrük araşdırmalarının süni intellekt əsasında



həsinə tətbiqinə yönəlib və bu da Azərbaycanda enerji istehlakını optimallaşdırmağa, enerji səmərəliliyini artırmağa, əməliyyat xərclərini azaltmağa və ətraf mühitə təsiri minimuma endirməyə imkan verəcək. Bu layihə müsbət və uğurlu nəticələr verməklə digər ölkələr üçün model olacaq.



həsinə tətbiqinə yönəlib və bu da Azərbaycanda enerji istehlakını optimallaşdırmağa, enerji səmərəliliyini artırmağa, əməliyyat xərclərini azaltmağa və ətraf mühitə təsiri minimuma endirməyə imkan verəcək. Bu layihə müsbət və uğurlu nəticələr verməklə digər ölkələr üçün model olacaq.

YAP Veteranlar Şurasının iclası keçirilib



Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib. YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, iclasın gündəliyinə YAP Veteranlar Şurasının 2024-cü ildə fəaliyyətinin yekunları və 2025-ci il üçün Tədbirlər Planının müzakirəsi daxildir.

A.Rəhimzadə qeyd edib ki,

ötən ilin ən mühüm hadisəsi fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləridir. O, Prezident İlham Əliyevin Zəfər seçkisində möhtəşəm qələbəsinin xalqın iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. YAP Veteranlar Şurasının sədri qeyd edib ki, bütün dünya bir daha ölkəmizdə xalq-Lider birliyinin sarsılmazlığına şahid oldu.

A.Rəhimzadə vurğulayıb

ki, YAP Veteranlar Şurası 2024-cü il ərzində öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində müvafiq Tədbirlər Planına uyğun həyata keçirib: “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təşviqi və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinin geniş təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi

və əlamətdar günlərin qeyd olunması istiqamətlərində mühüm tədbirlər keçirilib, gənclərlə silsilə görüşlər təşkil olunub. YAP Veteranlar Şurasının üzvləri paytaxt Bakıda və regionlarda keçirilən tədbirlərdə fəal iştirak ediblər”.

2025-ci ilin Tədbirlər Planına gəlincə, YAP Veteranlar Şurasının sədri il ərzində müxtəlif toplantıların, o cümlədən 2025-ci ilin ölkəmizdə “Kons-

titusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu və ideoloji məsələlərin daim diqqət mərkəzində olacağını vurğulayıb.

İclasda YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Dilarə Seyidzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Şah-

lar Əsgərov, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca və Zahir Xəlilov çıxış ediblər. YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunları qənaətbəxş qiymətləndirilib, 2025-ci ilin Tədbirlər Planı ilə bağlı fikir və təkliflər səsləndirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

İƏT-in Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək



İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək. Bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb. Nizamnamənin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır. İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir. “İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Azərbaycanın İƏT-lə fəal əməkdaşlığı



Müstəqil Azərbaycan İslam dünyasının ayrılmaz bir hissəsidir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dünyada İslam həmrəyliyinə möhkəmlənməsinə sanballı töhfələr verən ölkəmiz, eyni zamanda, bu coğrafiyada yerləşən dövlətləri birləşdirən beynəlxalq təsisatlarda fəal şəkildə təmsil olunur. Belə təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT). 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı olaraq formalaşdırılıb. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatıb. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.

İƏT daxilində müxtəlif istiqamətlər üzrə komitələr fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:

- Kənd təsərrüfatı sahəsi,
- Sənaye əməkdaşlığı,
- Nəqliyyat və rabitə,

İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Bakıda yerləşməsinə qərar verilməsi heç də təsadüfi deyil. Bunu ilk növbədə İslam dünyasının respublikamıza dərin inamı kimi qəbul etmək lazımdır. Digər tərəfdən, ölkəmiz hazırda aktuallığı hədsiz dərəcədə artan “yaşıl enerji” çağırışına cavab verməyə güclü potensialı olan və buna qətiyyətli siyasi iradə göstərən bir dövlətdir.

- İnfrastruktur və ictimai işlər,
- Elm, təhsil və mədəniyyət,
- Energetika,
- Narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət.

Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə toplanır. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

İƏT-ə üzv dövlətləri həm ortaqlar, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Buna görə də təşkilatın uğurlu fəaliyyəti bütün üzv ölkələrin marağındadır. Öz növbəsində beynəlxalq təşkilatlarla sıx əlaqələr quran Azərbaycan eyni zamanda İƏT-də

təmsilçiliyi yüksək dəyərləndirərək qurumun funksionallığının və nüfuzunun artmasına davamlı töhfələrini verir. İndiyədək Azərbaycan İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürüb. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə toplantılarına ev sahibliyi edib. Bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritet

dəstək veriblər. Onların bir-mənalı mövqeyi qəbul olunan ayrı-ayrı sənədlərdə öz əksini tapıb.

Böyük siyasətçi Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçıların 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə görüşündə Mərkəzin Bakı

İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir.

lari, istiqamətləri öz əksini tapıb.

İƏT-ə üzv dövlətlər 2020-ci ilə qədər mövcud olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirib, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistanı qınayıb və ölkəmizin maraqlarını ədalətli şəkildə müdafiə ediblər. Üzv dövlətlər İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə də Azərbaycanın siyasətinə

şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.

Bəs nə üçün Bakı?



İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Bakıda yerləşməsinə qərar verilməsi heç də təsadüfi deyil. Bunu ilk növbədə İslam dünyasının respublikamıza dərin inamı kimi qəbul etmək lazımdır. Digər tərəfdən, ölkəmiz hazırda aktuallığı hədsiz dərəcədə artan “yaşıl enerji” çağırışına cavab verməyə güclü potensialı olan və

emissiyaların nəticəsi olaraq yaranan və gətirdicə kəskinləşən global iqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər. Ancaq bu, kiçik ada dövlətləri üçün ölüm, ya qalın məsələsidir. Buna görə də Azərbaycan konfrans çərçivəsində kiçik ada dövlətlərinə dəstək məqsədilə maliyyələşmə məsələlərinin zəruriliyini gündəmə gətirdi və bunun həllinə nail oldu.

Eyni zamanda, Azərbaycan enerji transformasiyasını özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisi qayuluş gücündə 30 faizlik “yaşıl enerji” payına, eyni zamanda 2050-ci ilədək “sıfır emissiya” hədəflərinə çatmağı qarşıya məqsəd kimi qoyub. Abşeron yarımadası, işğaldan azad olunmuş ərazilər, Naxçıvan “yaşıl enerji” potensialı ilə kifayət qədər zəngindir. Hazırda həmin potensialdan səmərəli istifadə edilməsi məqsədilə çoxsaylı layihələr reallaşdırılıb.

Mübariz FEYİZLİ

YAP Mərkəzi Aparatında müşavirə keçirilib



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında seçkilərin keçiriləcəyi bütün

seçki dairələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə müşavirə keçirilib. Müşavirədə seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidəçilərin hüquq və vəzifələri barədə ot-

raflı məlumat verilib, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi vurğulanaraq tövsiyə və tapşırıqlar diqqətə çatdırılıb. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış müvafiq yaddaş kitabça-

ları onlara təqdim edilərək bələdiyyə seçkilərinin azad, şəffaf, ədalətli və demokratik keçirilməsi üçün üzvlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.

Yeni Azərbaycan Partiyası milli maraqlardan irəli gələn vəzifələri uğurla yerinə yetirir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu, Şıxlı bələdiyyəsi üzrə seçkilərlə görüş keçirilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev qeyd edib ki, daim xalqın mənafeyini düşünən Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir: "Partiyamız milli maraqlardan irəli gələn vəzifələri uğurla yerinə yetirir.



tirir. Ölkəmizdə bütün siyasi proseslərdə aparıcı rol oynayan YAP qarşından gələn bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşib və şübhəsiz ki, yeni qələbəyə imza atacaqdır".

Seçki qorğahının üzvləri Fərhad Qocamanov, Elxan Abdullayev, İsgəndər Qurbanov, Azər Məmmədov, Cavanşir Rüstəm bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışib, YAP-in seçki proqramında əksini tapan hədəfləri diqqətə çatdırıblar. Onlar görüş iştirakçıla-



rını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.

Seçicilər Araz Vəliyev, Tahir Musayev, Şölə Mustafayeva, Qurban Mikayılov və başqaları bələdiyyə seçkilərində YAP-in namizədlərinə səs verəcəklərini bildiriblər.



"Tarixi nailiyyətlər qazanmışıq!"

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Ağdaş bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçkilərlə görüşü keçirilib.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal rolundan danışib. O bildirib ki, YAP bu günə ki-



mi Azərbaycanın yüksəlişində mühüm rol oynayıb, bundan sonra da qarşıda duran hədəflərin reallaşdırılmasına öz töhfələrini verəcək. "Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkədə keçirilən bütün seçkilərdə olduğu kimi, bu dəfə də inamlı qələbə qazanmaq əzmindədir", - deyən Ə.Rəcəbov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıb.

Seçicilər Nişanə Yusibova, Müləyim



Əsədova və digərləri Prezident İlham Əliyevin ölkəmizdə hər bir sahənin inkişafına xüsusi diqqət göstərdiyini, regionların sosial-iqtisadi inkişafı proqramlarının uğurla həyata keçirilməsi nəticəsində müasir infrastrukturun yaradıldığını məmnunluq hissi ilə bildiriblər. Onlar Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini qeyd ediblər.



Ümumxalq partiyası Zəfər yolunda...



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Qaraçuq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli Yeni Azərbaycan Partiyasının öz əməli fəaliyyəti ilə xalqın iradəsini ifadə etdiyini bildirib: "Bu gün partiyamızın sıralarında 740 mindən artıq vətəndaşımız birləşib. Bu, heç şübhəsiz, Azərbaycan xalqının Ümummilli Lider Hey-



dər Əliyevin ideyalarına sadiqliyinin və Prezident İlham Əliyev siyasətinə birmənalı dəstəyinin bariz göstəricisidir. Bu gün qürurla ifadə edirik ki, ümumxalq partiyası olan YAP Zəfər yolunda inamla addımlayır".

Seçki qorğahının üzvləri Rail Tağızadə, İsmayıl Qoribli və bələdiyyə üzvlüyünə namizədlər Nəsimi Novruzov, Səma Məmmədova və Ceyhun Həsənov YAP-ın seçki platforması haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, sosial infrastrukturun bərpası və yenidən qurulmasında yerli özünüidarəetmə orqanlarının fəaliy-



yətinin gücləndirilməsi, əhalinin layiqli məşğulluğuna, hər kəsin ixtisas, bilik və bacarığına uyğun işlə təmin olunmasına dəstək verilməsi, müxtəlif sahələri əhatə edən layihələrin icrasında yerli sakinlərin iştirakçılığının artırılması və digər hədəflər partiyanın seçki proqramında öz əksini tapıb.

Seçicilər Cahan Hacıyeva, Yusif Hacıyev və digərləri bələdiyyə seçkilərində YAP-in namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

"Növbəti qələbəyə imza atacağıq!"

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Saatlı rayonu, Saatlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, müasir dövlətçilik tariximiz möhtəşəm nailiyyətlərlə zəngindir. Onun sözlərinə görə, qüdrətli dövlət olan Azərbaycan yeni reallıqlardan irəli gələn hədəfləri də müvəffəqiyyətlə gerçəkləşdirmək iqtidarındadır.



E.Əzizov söyləyib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası budəfəki seçkilərə də ciddi uğurlarla gedir: "Əminliklə söyləmək olar ki, partiyamız növbəti qələbəyə imza ataraq dövlətçilik maraqlarından irəli gələn məqsədyönlü fəaliyyətini inamla davam etdirəcəkdir".

Seçki qorğahının üzvləri Lütvəli Şıxəliyev,



Ürvət Ağayeva, bələdiyyə üzvlüyünə namizədlər Mirələm Ağayev və Xanımikə İsmayılova Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayaraq seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.



Dayanıqlı sosial-iqtisadi inkişaf təmin olunub



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Yevlax və Tanrıqulular bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq



xalqa xidmət prinsipinin dayandığını diqqətə çatdırıblar. Bələdiyyə seçkilərinin ictimai-siyasi önəmindən bəhs edən nətiqlər YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək hər kəsi fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Əliyev Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu vurğulayıb. O qeyd edib ki, yüksək rifah və vətəndaş məmnunluğu sosial siyasətin əsas prinsiplərini təşkil edir. R.Əliyev yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi istiqamətində görülən işlərin də xalqın mənafeyinə xidmət etdiyini diqqətə çatdırıb.

Seçki qərargahının üzvləri Tofiq Həsənov, Vahid Quliyev, Bayram Yusifov, bələdiyyə üzvlüyünə namizədlər Əli Hüseynov, Elnur Abdullayev, Rəfiqə Mehdiyeva, Qumas Abbasova, Gülarə Balakışiyeva və Nərgiz Əhmədova Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasında

Yeni hədəfləri inamla gerçəkləşdirəcəyik!



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu, İmişli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP İmişli rayon təşkilatının sədri Səfa



Ağayev qeyd edib ki, YAP müstəqil Azərbaycanı parlaq gələcəyə daşımağa qadir partiya olduğunu öz fəaliyyəti ilə sübuta yetirib. Bələdiyyə seçkilərinin önəmini diqqətə çatdıran rayon təşkilatının sədri vurğulayıb ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi naminə qarşıda mühüm vəzifələr durur. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının seçki proqramında bu məsələlərlə əlaqədar əsas hədəflər öz əksini tapıb: “Yeni hədəfləri inamla gerçək-



ləşdirəcəyik”.

Seçki qərargahının üzvü İsrail Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Qalib Mirzəyev, Şakir Bağirov və Söhbət Fərəcov seçkilər nəticəsində yeni formalaşacaq bələdiyyələrdə təmsil olunacaq YAP üzvlərinin bu sahədə müəyyən olunan hədəflərin gerçəkləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərəcəklərini bildirərək seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Kompleks islahatlar tərəqqiyə təkan verir



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonu, Vənənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri



nin seçicilərlə görüşü keçirilib.

YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov ölkəmizdə bütün sahələrdə aparılan islahatların əhəmiyyətindən, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin effektivliyinin artırılması üçün görülən işlərdən danışib. O bildirib ki, çoxşaxəli islahatlar nəticəsində ölkəmizdə idarəetmə sistemi təkmilləşib və bələdiyyələrin səmərəli fəaliyyəti üçün geniş imkanlar yaranıb. “Kompleks islahatlar



tərəqqiyə təkan verir”, - deyə vurğulanıb.

Bələdiyyə üzvlüyünə namizədlər Raidə Ağrılı, Yəhya Yəhyayev, Abdulla Bayramov və Vüqar Əliyev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını yüksək səviyyədə doğrultduğunu söyləyən nətiqlər bələdiyyə seçkilərində seçicilərin partiyanın namizədlərinə səs verəcəklərinə inandıklarını söyləyiblər.

Məqsədyönlü siyasət aktual çağırışlara cavab verir



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Qəbələ, Cığatelli, Bum, Nic, Zaraqan, Yenikənd, Yeni Dizaxlı, Nohurqışlaq və Soltannuxa bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağa-



səfov partiyanın seçki proqramı barədə ətraflı məlumat

verib. O qeyd edib ki, bələdiyyələrin sosial məsuliyyətinin, yerli özünüidarəetmədə vətəndaşların rolunun, hesabathılıq və şəffaflığın artırılması qarşıda duran başlıca hədəflərdəndir. “Gənclərin fəaldlı işlərə cəlb edilməsi, onların fiziki və mənəvi inkişafının təmini məqsədilə təşəbbüslərin irəli sürülməsi və layihələrin reallaşdırılması, yerlərdə insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində əməli tədbirlərin görülməsi aktual çağırışlar



sırasındadır”.

Seçki qərargahının üzvləri İbrahim Zeynalov, Gündüz Şirinov, bələdiyyə üzvlüyünə namizədlər İbrahim Ağayev, Sərxan Həşimov və Nurlan Yusifov yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıblar. “Uğurların davamı naminə partiyamızın namizədlərinə səs verək”, - deyə seçicilərə çağırış edilib.

Şirvanlı seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər!



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri, Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların rifahı və

mənafeyi dayanır: “Ölkə vətəndaşları dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Azərbaycan dünyada sosial dövlət kimi tanınır və öz müntəzəqqi nümunəsi ilə fərqlənir”.

Bələdiyyə üzvlüyünə namizədlər Akif Saqiyev, Aytac Əliyeva, İradə Atayeva, Samirə Abışova, Sərraf Əzimov, Teymur Məmmədov, İlham Səfərov, Sevinc Alishova, Kürdoğlu Muradov, Elmar Hüseynov,



Telman Xəlilov, Emin Azadov və Ceyhun Qədirli YAP-ın seçki proqramı barədə ətraflı məlumat veriblər. Onlar sıraları gündən genişlənən Yeni Azərbaycan Partiyasının yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayaraq seçiciləri partiyanın namizədlərini dəstəkləməyə çağırıblar. “Əminlik ki, şirvanlı seçicilər yenə də YAP-ın namizədlərinə səs verəcəklər”, - deyə vurğulanıb.



Azərbaycan xalqı YAP-ın fəaliyyətini yüksək dəyərləndirir



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Nərimanov rayon təşkilatı sədrinin müavini



Anar Abbasov ölkə vətəndaşlarının Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti birmənalı şəkildə dəstəklədiklərini qeyd edib. Onun sözlərinə görə, qazanılan nailiyyətlər milli maraqlar naminə müəyyən edilmiş hədəflərin uğurla reallaşdığını təsdiqləyir.

Bələdiyyə üzvlüyünə namizədlər Təmriz Tağıyev, Nizami Babayev, İradə Qarayeva, Tamerlan Əkbərov, Ülker Piriyeva, Kənan Mahmudov, Əliyər Həsənov,



Azər Novruzov və təşviqat qrupunun üzvü Vahid Quliyev bildiriblər ki, Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri ictimai-siyasi sabitliyin mövcudluğudur. Əminliklə vurğulanı ki, məqsədyönlü siyasət xalqımıza yeni qələbələr bəxş edəcək, ölkəmizi yeni zirvələrə yüksəldəcək.

Fəaliyyəti cəmiyyətdə böyük təqdirə qarşılanan Yeni Azərbaycan Partiyasının xalqın inam və etimad ünvanı olduğunu söyləyən nətiqlər seçiciləri partiyanın irəli sürdüyü namizədləri dəstəkləməklə parlaq gələcəyə səs verməyə çağırıblar.

Aİ missiyası tamhüquqlu hərbi nümayəndəliyə çevrilir?

Missiya müddəti başa çatan Aİ-nin Ermənistandakı “kəşfiyyət qrupu” ilə bağlı yeni məlumatlar ortaya çıxıb. “Caliber.az” saytına etibarlı mənbələrdən daxil olan məlumata görə, 27 yanvar tarixində Aİ kəşfiyyət missiyasının mandatının daha iki il müddətinə uzadılacağı gözlənilir. Prinsipial qərar artıq qəbul edilib, lakin məsələ bununla bitmir. Görünən odur ki, Brüsseldə bu missiyanın təkə kəşfiyyət funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib və hərbi funksionallıq əlavə edilməsi düşünülmüşdür. Saytın məlumatına əsasən, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyət xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Bu hərbi bölmələrin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır.



İlk növbədə vurğulanmalıdır ki, Aİ-nin Cənubi Qafqazda formalaşma-

caq sülhə qarşı davranışının real nümunəsi kimi ortaya çıxan bu məqam

5 aprelin davamı...

özündə olduqca böyük təhlükələri ehtiva edir. Əslində, bu kimi yanaşma gözlənilən idi, ötən ilin aprelində Aİ, Bayden administrasiyası və İrəvan arasında əldə olunan “xüsusi razılaşma”nın bəzi bəndləri gizli saxlanılsa da, onların hərbi istiqaməti əhatə edəcəyi sirr deyildi. Hətta həmin dövrdə ABŞ-ın Dövlət katibi Blinken və Aİ rəsmisi Ursula Fon der Lyayen Bakıya zəng vuraraq ciddi-cəhdlə bu razılaşmanın Azərbaycanca qarşı yönəlmədiyini dilə gətirirdi. Amma razılaşmadan təxminən 9 ay sonra Bayden administ-

rasiyasının Ermənistan ilə müttəfiqlik sazişi imzalaması, sənəddə müdafiə və təhlükəsizliklə bağlı əməkdaşlıq haqqında qeydlərin yer alması, bunun ardından isə Aİ-nin xüsusi “missiyası”nın vaxtının uzadılması, üstəlik, bu qrupun tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsi ehtimalının ortaya çıxması təsadüfi sayıla bilməz.

Azərbaycan iki ilə yaxındır ki, Ermənistanın aktiv silahlandırılması ilə bağlı SOS signalı səsləndirir - dünya ictimaiyyəti isə bu məsələyə nədənsə, hələ də susur. Baş verən-



lər göstərir ki, Ermənistan bu kimi davranışlar nəticəsində arxayınlaşır,

sülhdən uzaqlaşır, yeni eskalasiyalar fikrinə düşür.

Binokllar silahla əvəz olunur?

Qeyd edək ki, 2023-cü ilin əvvəlindən etibarən “mülki monitoring missiyası” adı altında Ermənistanı yerləşdirilən bu qrupun missiyası belli oldu. Avropa İttifaqı, xüsusilə Fransa məhz bu yolla Ermənistanı yerləşmək, oradan isə bölgəyə nüfuz etməyə çalışır. Amma bu mümkün olmur. Belə ki, Azərbaycanın qətiyyətli davranışı “mülki monitoring” adı altında gizlənen qrupun əsl simasını üzə çıxarır. Həç bir effektivliyi olmayan “binokl diplomatiyası” isə sadəcə, lokal maraqların təcəssümüdür - hətta 2023-cü ilin martında Aİ missiyasının rəhbəri Markus Ritter “Deutsche Welle”-yə verdiyi açıqlamada “Bizim yalnız binokl və fotoaparatomuz

var”, desə də son məlumatlar bunu təkzib edir.

Amma prosesləri təhlil etdikdə qarşıya tamamilə fərqli mənzərə çıxır - Ermənistan Fransa tərəfindən aktiv silahlandırılır. Bu silahlandırma isə başqa bir xəttə - Avropa Sülh Fondu vasitəsilə aparılır. Ötən il məhz Fondun vasitəsilə bölli bir məbləğ Ermənistanı “yardım” kimi ayrılımışdı. Bu vəsaitin isə silahlanmaya yönləndirildiyi hər kəsə məlumdur. Göründüyü kimi, Ermənistan özünün manipulyativ addımlarını davam etdirir. Sözdə sülhə razı olan İrəvan Aİ missiyasının yenidən öl-kədə qalması ilə bağlı “arzularını” səsləndirir Aİ də bu arzunu tam fərqli bir “formada” reallaşdırır.



barizədə” kənarda qalmamaq üçün özünün yerini Ermənistanda daha da möhkəmləndirməyə çalışır.

ABŞ-ın imzalanan sazişdən sonra müəyyən bir hərbi kontingentlə Ermənistanda təmsil olunacağı ilə bağlı xəbər Brüsseli də hərəkətə keçirib. Nəzərə alsaq ki, bu missiyanın görünməyən “çetiri” məhz Fransadır - bu qorxu anlaşılındır. Makronun apardığı qeyri-standart siyasi xətt

Parisin bütün dünyada istisna olunmasına, hətta bəzi regionlardan qovulmasına yol açıb. Bütün strateji “qala”ları əldən çıxan, nekolonialist siması ifşa edilən Parisin son ümidi məhz Cənubi Qafqazdır. “Aİ missiyası” adı altında bölgəyə müdaxilə imkanlarını təftiş edən Fransa Ermənistanı silahlandırmaqla ümid edirdi ki, Cənubi Qafqazda möhkəmlənəcək.

Ermənistanın fikri belə soruşulmadı...

Amma son proseslər onu göstərir ki, Ermənistan Fransa-yə da xəyanət etdi - ABŞ ilə bağlanan saziş Parisin İrəvan üzərində “layihələndirilən” maraqlarını yerlə yeksan edir. Bu mənada, Aİ Ermənistanı qarşı sərbəst çıxışlarla yadda qalır. Xatırlayaq ki, ötən ilin sonlarında bölgədə sülh ilə bağlı proseslər aktivləşmişdi və həmin dövrdə Paris bu situasiyanı dəyişmək üçün öləndən gələni edirdi. Oktyabrın əvvəlində “müşahidəçi”lərin Azərbaycanla şərti sərhəddə baş çək-məsi halları “artdı”. Hətta onların bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nəkin Hand kəndi yaxınlığına göndilər - sərhəddə gələnlər 3 avtomobildən birinin üzərində Fransa bayrağı vardı. Həmin avtomobil karvanında gələnlər 6 nəfər şəxsin Fransanın kəşfiyyət orqanlarının əməkdaşları

olduğu bildirilirdi. Paris baş verənlərdən narahatlıq keçirərək yeni xəbərlərə əl atırdı - hətta Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan şərti sərhədində Aİ missiyası ilə görüş keçirdi. Dekotini əvvəl də bildirirdi ki, plan missiyanın mövcudluğunu təxminən iki dəfə artırmaq - missiyasının geri qayıtmasına münasibət isə daha sərbəst oldu: “Missiyanın mandatı Brüsseldə müəyyən edilir”...

Bu, bir daha Ermənistanın müstəqil olmadığını, ümumiyyətlə, dövlət statusu ilə uyğun gəlmədiyini göstərən faktıdır. Bir ölkənin ki, daxilində fəaliyyət göstərən hər hansı bir missiya ilə bağlı hətta fikri belə soruşulmursa... Burada hansısa bir dövlətdən danışmaq yersizdir...

P.SADAYOĞLU

Makronun son “qala”sı...

Əslində, Aİ missiyasının Ermənistanda qalması əvvəlcədən bölli idi. Bir neçə gün öncə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin ofisindən yayılan məlumatda bildirilirdi ki, Aİ-nin Ermənistanda mülki missiyasının yerləşdirilməsinin daha iki il müddətinə uzadılmasını təklif edi-

lib. Üzvlər dövlətlərin isə bu təklifi müsbət qarşıladığı vurğulanmışdı. Bildirilmişdi ki, yaxın günlərdə bununla bağlı qərar qəbul ediləcək. Amma missiyanın özündə hərbi elementləri birləşdirəcəyi ilə bağlı hər hansı bir məlumat yox idi, burada əsas güman ondan ibarətdir ki, Aİ yeni dönmədə digər güclərlə “mü-

Öz deputatından Avropa Parlamentinə etiraz...

“Bütün bunlar mənim üçün utancvericidir”

Dünyadakı ziddiyyətli geosiyasi realitətlər fonunda bir sıra Avropa təsisatlarının səlahiyyətlərindən kənara çıxaraq iddialar irəli sürməsi narahatlıqla izlənilir. Bu kontekstdə Avropa Parlamentinin (AP) “fəallığı” xüsusilə diqqət çəkir. Son vaxtlarda AP-nin Avropanın demokratik dəyərlərin-

dən uzaqlaşdığı, milli dövlətlərə münasibətdə ikili standartlara əsaslanan qərəzli yanaşmaları önə çəkdiyi açıq-aydın hiss olunur ki, bu da ələ qurumun özündə birmənalı qarşılanmır. Beynəlxalq hüquq normalarına, Avropanın tarixi ənənələrinə və milli dövlətlərin suverenliyinə böyük önəm verən vicdanlı deputatlar Avropa Parlamentinin əsaslı müzakirələrini, şantaj vasitəsi kimi qəbul etdiyi qətnamələri kəskin tənqid edirlər. Bu xüsusda növbəti cəsarətli addımı deputat Danilo Della Valle atıb.

AP-də Gürcüstanla bağlı utancverici müzakirələr



Avropa Parlamentində “Gürcüstanı siyasi xaos” məvzusunda müzakirələr bir növ permanent hal alıb. Belə müzakirələr Gürcüstanda ötən il baş tutan parlament və prezident seçkilərindən əvvəl və sonra dəfələrlə aparılıb. Elə təəvvür yaranır ki, böyük Avropanın bütün problemləri Gürcüstanla bu və ya digər şəkildə ayrılmazlıq təşkil edir. Halbuki deputatların öz vaxtlarını ilk növbədə Avropa məsələlərinin müzakirələrinə həsr etmələri daha məntiqli olardı. Onlar nə üçün unudurlar ki, bu gün Avropa İttifaqı məkanında siyasi qərarlar verilməsinə gözləyən problemlər başdan aşır və Avropa insanı deputatlardan ilk növbədə bunu gözləyir. “Biz hələ də Gürcüstanla bağlı müzakirələr aparırıq. Bütün bunlar mənim üçün utancvericidir”, - deyər Avropa Parlamentinin deputatı Danilo Della Valle vurğula-

yıb. Avropa “elitaları”nın Gürcüstandakı seçkilərin nəticələrinin hələ də müzakirə etmələrinə tənqidi yanaşan deputat bildirib ki, ATÖT seçkilərin düzgün keçirildiyini təsdiqləyib. Fikirlərinə davam edən deputat deyib: “Bəzi Qərb dairələri bu günə kimi prosesə müdaxilə etməyə çalışır, hətta qanuni olaraq artıq vəzifədə olmayan prezidentə legitimlik verməyə qərar irəli gədir. Bu, qəbul edilməz haldır”.

Xatırladaq ki, qonşu ölkədə son parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən elan olunan yekun nəticələrə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb.

Eyni zamanda, qonşu ölkənin tarixində ilk dəfə yeni qayda ilə prezi-

Açıq ikili standart nümunəsi...

AP-də aparılan bədnam müzakirələrin zamanı deputat Danilo Della Valle, həmçinin hazırda Qərb üçün xarakterik olan daha bir vəziyyətə diqqət çəkib. Onun sözlərinə görə, demokratiya və insan hüquqları ilə bağlı mövzular yalnız Qərbin maraqlarına təbə olmayan ölkələrə təzyiq üçün istifadə edilir.

Bəli, hazırda bu məqam Qərb üçün çox xarakterikdir. Burada milli dövlətlərə münasibətlər beynəlxalq prinsiplər əsasında deyil, ikili standartlar əsasında formalaşır. Bəzi dövlətlərin etdikləri qeyri-qanuni davranışlara göz yumulur, hətta onlara siyasi, hərbi, iqtisadi dəstək də göstərilir. Digər

qrup dövlətlər isə “qara siyahıya” salınır, onlara qarşı məqsədlilik şəkildə çirkin siyasət aparılır. Məsələn, Ermənistanı və Azərbaycana gös-tərilən münasibət əsl ikili standart nümunəsidir. Otuz il ərzində Avropa təsisatları Azərbaycan ərazilərini zəbt edən Ermənistanı hansısa bir irad bildirmədilər, əksinə işğalçı ölkəyə heç bir əndazəyə sığmayan qayğı göstərdilər. Avrop Parlamentində bu sırada yer alır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etməsini həzm edə bilməyən qurum ikinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonrakı dövrdə ölkəyə qarşı bir neçə qərəzli qətnamə qəbul edib.

ATÖT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATÖT/DTİHB) Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrini açıqlayıb. Beləliklə də, ötən il baş tutan parlament və prezident seçkilərinin qeyri-legitimliyinə dair heç bir sübut yoxdur. Eyni zamanda,

ATÖT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATÖT/DTİHB) Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrini açıqlayıb. Beləliklə də, ötən il baş tutan parlament və prezident seçkilərinin qeyri-legitimliyinə dair heç bir sübut yoxdur. Eyni zamanda,

Milli dövlətlərə təzyiq keçmişdə qalmalıdır



Qonşu Gürcüstan da kollektiv Qərbin qəzəbinə tuş gələnlər sırasında yer alır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda öz mövcudluğunu təmin etməyə çalışan Qərb Gürcüstanın Aİ-yə üzvlüyünü rəsmi Tbilisiyə qarşı bir şantaj vasitəsi-nə çevirib. Ayrılan qrantların, geniş-həcmli maliyyə dəstəyinin, Avropaya vizasız gediş-gəlişin müqabilində Gürcüstandan milli iradədən imtina etmək tələb olunur. Rəsmi Tbilisi siyasətini suverenlik prinsipi əsasında deyil, Brüsseldən gələnlər təsisatı qurmalıdır. Açıq etiraf edək ki, Aİ Gürcüstanda indiyədək yol verilən diqqətsizlikdən, boşluqlardan istifadə etməklə öz məqsədlərinə nail olub. Belə ki, hazırda cəmiyyətin böyük bir qisminin alınan qrantlara görə Qərbin alətinə çevrilməsi Gürcüstanın çox kədərli realitələrindən biridir. Qərb məhz həmin “sosial bazaya” istinad etməklə rəsmi Tbilisini siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda, Rusiyaya meyillənməkdə ittiham edir. Gürcüstan haki-

miyyəti isə Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyub. Hətta Baş nazir İrakli Kobaxidze ölkəsinin 2028-ci ilədək Avropa İttifaqına inteqrasiya prosesini dayandırmaqdan bəyan edib. Bunun sonarandırıb Gürcüstanı təzyiqlərin yeni dalğası başlayıb. “Bu, keçmişdə qalmalıdır və Avropa İttifaqı yeni yanaşma tətbiq etməlidir. Təsəvvür edirik ki, gələcək nəsilər Avropa Parlamentinin fəaliyyətini diqqətlə arasdıracaq və Qərb xaosu sürükləndiyi zaman burada qəbul edilən qərarlarla bağlı suallar verəcəklər. Biz hələ də Gürcüstanla bağlı müzakirələr aparırıq, halbuki bu məclis illərdir qeyri-insani şəraitdə yaşayan Fələstin əhalisi ilə bağlı mövqeyini bildirməyə vaxt tapmayıb. Bütün bunlar mənim üçün utancvericidir. Biz Avropa vətəndaşlarının etimadını qorumaq və global problemlərə ədalətli yanaşmalıyıq”, - deyər Avropa Parlamentinin deputatı Danilo Della Valle vurğulayıb.

Mübariz ABDULLAYEV

Ermənistan Cənubi Qafqazda təhdid mənbəyidir



Yanvarın 21-də Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Moskvaya rəsmi səfər edib. Səfər zamanı A.Mirzoyan ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı A.Mirzoyan Ermənistan - Rusiya münasibətləri ilə bağlı diqqəti çəkən fikirlər səsləndirib. Er-

mənistan XİN rəhbəri bəyan edib ki, İrəvan Rusiyanın müttəfiqi olaraq qalacaq və hər zaman Moskva ilə siyasi dialoqa hazırdır. Mirzoyan onu da əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında Rusiyanın əsas ticarət tərəfdaşdır və bu siyasətin davam etməsində maraqlıdır.

Son zamanlar açıq şəkildə Qərpbərst siyasət yürüdən, xüsusilə Avropa İttifaqına üzv olmaq üçün referendum keçirməyə hazır olduğunu bəyan edən, bu yaxınlarda ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalayan və Qərb ölkələrinin qoşunlarını öz ərazisinə dəvət edən Ermənistan necə oldu ki, birdən-birə yenidən "üzünü" Rusiyaya çevirir. Necə ola bilər ki, bir yandan Qərb təsisatlarına üzv olmaq üçün canfəşanlıq edən Ermənistan, digər yandan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvü olaraq tərəfdaşlığı davam etdirsin. Burada əsas məqam ondan ibarətdir ki, Ermənistan heç bir zaman özünün milli maraqları kontekstində əməkdaşlıq etmir - İrəvanın "tərəfdaşlıq" anlayışı tamam fərqli kontekstləri əhatə edir.

Beləliklə, ortaya sual çıxır - Ermənistan nə etməyə çalışır? Görünən budur ki, Ermənistan Rusiya

ilə Qərb arasında ikili siyasi oyun oynayır - belə demək mümkündürsə, hər iki tərəfi aldatmağa çalışır. Vurğulandığı kimi, Ermənistan özünün xarici siyasət kursunu müəyyən güc mərkəzlərinin maraqları əsasında formalaşdırır. Bu gün Ermənistanda Rusiya hərbi bazası ilə yanaşı, digər xarici qüvvələrin də qoşunlarını görmək mümkündür. Ermənistanın Azərbaycanla şərti sərhəd ərazilərində ekseriyyəti fransız "hərbçilərindən" ibarət olan, daha doğrusu, Fransanın təşəbbüsü ilə yaradılan Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərməsi, eyni zamanda, ABŞ-in İrəvana müvafiq saziş əsasında "təhkim etdiyi" birliklər bu ölkənin Rusiya ilə Qərb arasında geosiyasi poliqona çevrildiyini göstərir. İrəvan bütün "tərəfdaşlarının" maraqlarına alət olmaqla özünü və regionu fəlakətə sürükləyir.

Moskva prosesi izləyir...

Məsələ ilə bağlı politoloq Qədir Aslanlı "Yeni Azərbaycan" qəzetinə açıqlamasında qeyd edib ki, Moskvanın təşəbbüsü ilə Ermənistan yeni proseslər təkan verə bilər. "Prezident Vladimir Putinin Ermənistanın sabiq rəhbərləri Robert Köçeryanı və Serj Sarkisyanı yeni il münasibəti ilə təbrik etməsi Ermənistanın hazırkı hakimiyyətinə ciddi siqnaldir. İstənilən zaman Rusiyada-

ki müəyyən dairələrin tapşırıqları əsasında Köçeryan və Sarkisyanın dəstəyi ilə İrəvanda keşif Bağrat Qalstyanın rəhbərliyi altında yenidən nümayişlər keçirilə bilər. Eyni zamanda, Rusiyadakı erməni diasporası da Ermənistanda müəyyən təsir imkanlarına malikdir və diaspora ilə radikal müxalifət dairələri arasında təmaslar da var".



Ermənisti nələr gözləyir?

"Son bir neçə ildə Ermənistan istər diplomatik - siyasi, istər iqtisadi - ticari, istərsə də hərbi - təhlükəsizlik baxımından Qərbdə çox yaxınlaşmağa çalışır. Keçən ilin aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasındakı razılaşma, o cümlədən yanvarın 14-də Bayden aministrasiyası ilə Paşinyan hakimiyyəti arasında ABŞ-Ermənistan strateji tərəfdaşlığı haqqında imzalanan saziş onu deməyə əsas verir ki, Ermənistan Rusiyadan yavaş-yavaş ayrılıb Qərb cəbhəsində yer almaq istəyir. Xüsusilə qeyd edim ki, ABŞ-la imzalanan tərəfdaşlıq sa-

zişinə əsasən, ABŞ ilə Ermənistan arasında yaxın gələcəkdə xarici ticarət döviyyəsi daha da artacaq," - deyən Q.Aslanlı bildirib ki, Kreml Paşinyan hakimiyyətini cəzalandırmaq üçün hərəkət keçə bilər; "Moskva ilk növbədə sosial-iqtisadi baxımdan Ermənistanı tozıqlar edəcək. Bu, Ermənistanı sosial narazılığın daha da artmasına gətirib çıxara bilər. Söz-söz ki, ölkə daxilində radikal qruplar Paşinyan hakimiyyətinə ciddi problemlər yaratmaq üçün bu narazılıqdan məharətlə istifadə edəcək".

Yeni siyasi qruplar yaranır

"Rusiya kəşfiyyatının son məlumatına görə, Qərb dövlətləri Ermənistan parlamentinə onun maraqlarına xidmət edəcək qruplar daxil etmək istəyir. Bunlar arasında Avropaya doğru Ermənistan və Ermənistan Xristain Demokratlar partiyasıdır. Buna görə də Rusiya da Ermənistanı ona yaxın olan qrupların parlamentə sıçra-

maq əməliyyatını həyata keçirməyi planlaşdırır," - deyən Q.Aslanlı vurğulayıb ki, Ermənistanda fərqli ölkələrin açıq və ya gizli hərbi təmsilçiliyi bölgə üçün olduqca böyük təhlükələrə yol açır. Bu, bölgə ilə bağlı kəşfiyyat aparılması baxımından böyük təhdidlər formalaşdırır.

Yunis Abdullayev

Trampın qərarları...

İlqar Vəlizadə: Qərarlar Paris İqlim Sazişinin və ÜST-ün təsir gücünün əvvəlki kimi olmağa əsas verir

Donald Tramp prezident səlahiyyətlərinə başladıqdan dərhal sonra ölkəsinin həm daxili, həm də xarici siyasətində ciddi dəyişikliklərə gətirib çıxaracaq bir sıra mühüm sərəncamlar imzalayıb. Trampın ilkin qərarları global medianın əsas gündəminə çevrilib - bunun ABŞ-da və dünyada hansı nəticələr doğuracağı ilə bağlı fikir mübadilələri aparılır. Trampın qərarları arasında diqqə-

Marahıdır, Trampın atdığı bu addımlar hansı zərurətdən irəli gəlib? Eyni zamanda, düşündürücüdür ki, verilən sərəncamlar ABŞ-a, o cümlədən global dünyaya hansı formalarda təsir göstərəcək?

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə "Yeni Azərbaycan" qəzetinə açıqlamasında qeyd edib ki, Tramp bu qərarları imzalamaqla həm də seçkiabağı kampaniyası dövründə səsləndirdiyi vədlərini bir-bir icra etməyə başlayır. "Donald Tramp prezident seçkiləri ərəfəsində ABŞ-ı həm Paris İqlim sazişindən, həm də



ti ən çox cəlb edən məsələlər əsasən ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının üzvlüyündən və Paris İqlim Sazişindən çıxmasıdır. Hər kəsə aydındır ki, istər Barak Obama, istərsə də Co Bayden administrasiyası dövründə ABŞ Paris İqlim sazişinin hazırlanmasında öz təşəbbüslerini irəli sürüb və sazişin global səviyyədə icra olunmasında mühüm rol oynayıb.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının "COVID 19" pandemiyası başlandıqdan bəri bir çox qərarlarının qəbul olunmasında ABŞ-ın nümayəndələrinin də rolu olub.

Ümumdünya Səhiyyə Təşkilatının üzvlüyündən çıxaracağı ilə bağlı bəyanatlar səsləndirirdi. Demək olar ki, bu iki məsələ Trampın seçki kampaniyasında prioritet məsələlər siyahısına daxil idi. İndi isə öz səlahiyyətlərinin icrasına başladıqdan sonra vədlərinə əməl etməyə başlayıb".

Tramp üçün iqtisadi maraqlar daha üstündür

İlqar Vəlizadə vurğulayıb ki, Tramp bir neçə səbəbə görə sabiq prezident Co Baydenin Paris İqlim sazişi ilə bağlı qərarlarını ləğv edib. "Paris İqlim sazişinin müddəalarına əsasən, bu sazişə imza atan neft-qaz ölkələri üzəri-



ÜST-ün büdcəsi azalacaq, Paris İqlim sazişi beynəlxalq əhəmiyyətini itirəcək

nə müəyyən öhdəliklər götürür. Öhdəliklər isə bundan ibarətdir ki, neft-qaz istehsalının həcmi azalmalı, neft və təbii qazdan yaranan zərərli emissiyaların həcmi buraxılması məhdudlaşmalıdır. Təbii ki, bu da öz növbəsində həmin ölkələrin iqtisadiyyatına təsir göstərir. Artıq bözi ölkələr bundan ziyan görməyə başlayıb. Tramp isə daha çox öz ölkəsinin iqtisadiyyatının möhkəmlənməsi maraqlandırır. Yeni prezident ABŞ-ın ənənəvi avtomobil istehsalını ondan da gücləndirəcək, ölkəsinin neft və qaz ehtiyatlarını istismar etmək, enerji ehtiyatlarını dünya bazasına daha böyük həcmdə çıxarmaq və satmaq istəyir. Trampın iqtisadi hədəflərində bu, ilkin prioritetdir". - deyən İ.Vəlizadə bildirib ki, Paris İqlim Sazişinin müddəaları isə Trampın planlarını icra olunmasına ciddi əngəl yaradır: "Ona görə də Tramp hakimiyyətinin ilk gündündə belə bir qərarə imza atdı".

Ümumdünya Səhiyyə Təşkilatı qeyri-bərabərlikdə günahlandırılır

Politoloq bildirib ki, Tramp ÜST-ə hər il 500 milyon dollar ödəmək istəmir: "Amerikanın əhalisi Hindistan və Çin nisbətən o qədər də çox deyil. Bir milyardan çox əhalisi olan Çin Ümumdünya Səhiyyə Təşkilatına hər il 36 milyon üzvlük haqqı ödəyir. Tramp isə bunu qeyri-məqbul hesab edir. Eyni zamanda, Tramp birinci prezidentliyi dövründə ÜST-ün "COVID-19"- qarşı vaksinasiya siyasətinə qarşı çıxırdı. Trampın və ÜST-şük bu məsələdə maraqları ciddi şəkildə toqquşurdu".

Politoloqun sözlərinə görə, ABŞ prezidentinin son qərarları nəticə etibarilə Paris İqlim Sazişinin və ÜST-ün təsir gücünün əvvəlki kimi olmağa əsas verir. "ÜST-ün büdcəsi xeyli dərəcədə azalacaq. Eyni zamanda təşkilatın dünyanı müxtəlif ölkələrində daha böyük layihələr həyata keçirmək imkanları məhdudlaşacaq. Paris İqlim sazişi isə öz beynəlxalq əhəmiyyətini itirəcək. Bu da global dünyada iqlim dəyişikliklərinin mənfi təsir göstərəcək".

Yunis Abdullayev

Yaratdığı dünyaya köçən yazıçı

Nodar Dumbadzenin "Mən, nənəm, İliko və İllarion" romanı haqqında

Bu kitab mənəndən ötrü ədəbiyyatda səmimiyyət etalonudur. Onda ki, halal, yumşaq, kədərli humor, qəlbi daldırmayan şux zarafatlar, iblisənə kinayədən, şeytani istehzadan xali müqəddəs gülüşün örnəyi kimi araşdırılmaq, öyrənilmək səviyyəsinə çatır. Elə bil bu kitab İblisin gözündən iraq yerdə yazılıb, Şeytanın nəfəsi onun bir sözü, bir hərfinə toxunmayıb - belə kitablar bizim tanıdığımız dünyada çox deyil. Bu kitab uşaqlar üçün mü yazılıb, böyüklər üçün mü - bunu da bilmək olmur.

Əsər boyu qəhrəmanın keçdiyi yolda pislik, yamanlıq yoxdur, çətin dövrdə, ağır şərtlər altında ötürüldüyün həyat xoş tamaşa, şən bir məclis kimi təqdim olunur. Pisliklər, yamanlıqlar haradasa uzaqlarda cəvələn eləyir, onların da əks-sədası oxucuya cuna kimi təmiz, şəffaf yumor süzgəcindən keçiriləndən sonra çatdırılır ki, şərin ağır havası oxucunun ovqatını zəhərləyib şənliyinə haram qatmasın. Bu qədər şirin, dadlı, şirəli yumor salxımları yalnız sinəsini dörd şırımlamış, qəm becərmiş adamın qəlbində bar verə bilər.

Nodar Dumbadze 1928-ci ilin yayında Tiflisdə dünyaya gəlib. Raykom katibi vəzifəsində çalışan atası 37-nin repressiya dalğasında boğulub - əksinqilabi fəaliyyətdə suçlanan Vladimir Dumbadzeni həmin il güllələyiblər. Nodarin onun yaşı tamam olmamış anasıyla iki qardaşını da QULAQ həbs düşərgəsinə sürüblər - illər keçmiş sürgündən salamat qayıdanda anası onu çətinliklə, yalnız bir əlamətinə görə tanıyıb. Ortaqlıqda başsız qalmış gələcək yazıçını Quriya bölgəsinin Xidistavi kəndində yaşayan Olqa nənesinin himayəsinə veriblər. Kəndin adını çəkəndə də, müəllif mövzusunun kəndə keçmiş uşaqlıq, yeniyetməlik çağlarından götürüldüyü, ona böyük şöhrət qazandırmış ilk romanında doğma diyarını da, nənesini də, İliko ilə İllarionu da öz adıyla təqdim eləyir.

Roman 1960-cı ildə işıq üzü görüb. Uşaqlığın xiffətini çəkmək üçün ondan görək azı qırx il uzaqlaşsan, ancaq Nodar Dumbadzenin qırx ili gözləməyə hövsələsi çatmayıb, elə bil duyurmuş ki, yer üzündə ona qıyılan möhlət o qədər də çox deyil, qazandıqlarını gün batmadan xərcləməlidir. Doğma kəndinin o vaxt hələ solmamış xatirəsi, onu gözünün işığı kimi bəsləyib boya-başa çatdırmış nənesinin olmağın ruhu, ona əmidən-dayıdan artıq olmuş İlikonun, İllarionun əbədləşmiş surəti dəcəl Zurikəlinin yaşlandıqdan sonra da dadına yetib, onun bir əlini şöhrətə, o biri əlini nemətə çatdırıb. İlk romani gənc müəllifə görünməmiş uğur gətirib, çəkdiyi ehtiyaclarla, qatlaşıbki kasıblığa birləşməli son qoyub.

Aləmə ün salan dördlük (Merini də bura qoşsaq, beşlik də deyə bilərik) jurnalından-jurnalına, kitabdan-kitaba adlayıb, dildən-dilə çevrilib, səhnələri dolayıb, ekrana köçüb (Tengiz Abuladzenin 1962-ci ildə çəkdiyi filmi nəzərdə tutaram). İliko onu acıdıl qələmə verdiyinə görə yazıçıdan küsüb, İllarion müəllifdən qonorar istəyib. Ancaq adları, surətləri uzaq ölkələrdə də tanınandan sonra, getmədikləri, gözəmdikləri diyarlardan sevonları onların görüşünə axışandan sonra ömrünü hər gün qeyri-məqbul hesab edir. Eyni zamanda, Tramp birinci prezidentliyi dövründə ÜST-ün "COVID-19"- qarşı vaksinasiya siyasətinə qarşı çıxırdı. Trampın və ÜST-şük bu məsələdə maraqları ciddi şəkildə toqquşurdu".

Mən bu əsəri hərf tanımağa başladığım çağlardan oxuyuram. Neçə kərə gözdən keçirmişəm, neçə qat varaqılaşmışam, bilmirəm. Bircə bunu bilirəm ki, mənim Gürcüstanla da, gürcü xalqı, gürcü ədəbiyyatıyla da tanışlığım Olqa nənesindən, Zurikodan, İllariondan, İlikodan, Meridən başlanır. Elə bilmişəm Gürcüstanda bütün itlərin adı Murada, bütün inəklərin adı Pakizodur. Elə bilmişəm bu xalq uşağından-böyüyünə qədər yumorla, zarafatla nəfəs alır, bu ölkədə hamı hər gün çıxır içib şən məhəllələr oxuyur. Gürcüstan, Quriya dağları xəyalımda əfsanəvi diyar kimi canlanıb.

Nodar Dumbadzenin ilk romanıyla tanışlıqdan sonra gürcülər haqda yaranmış ilkin təəssüratım bu

gün də canımdan çıxmıyır. Sonrakı illərdə oxuduğum "Ağ bayraqlar", "Mən günəşi görürəm", "Əbədiyyət qanunu" romanları, "Kukaraça" povesti bu təəssüratı daha da gücləndirirdi. Bunların üstünə Çabua Amirecibi, Otar Çiladze, Erlom Axvlediani, Qoderdzi Çoxeli kimi yazıçıların yaradıcılığını, Tengiz Abuladze, Revaz Çexidze, Georgi Daneliya, Otar İoseliani kimi rejissorların bu gün də maraqla baxılan filmlərini, sovet futbolunun flagmanlarından olmuş Tbilisi "Dinamo"-sunun adlarını, fəndlərini indiyə qədər unutmadığım məşhur oyunçulardan ibarət komandasını da gələndə təəssüratı tamamlanır. Onlar bir zaman vətənlərini, xalqlarını milyonlarla mənim kimi gəncə öz sənətləri, peşələriylə sevdirməyi bacarmışdılar...

Əsərin qəhrəmanı Zurab Vaşalomidzenin nənesindən başqa doğması yoxdur. Uşağın ata-anasının haralarda olduğu, öldüsü-qaldısı bilinmir - görünür, repressiya havasının hələ çəkilmədiyi zamanda müəllif gerçəyi yazmağa, yalan yazmağa da əli gəlməyib, yalan yazmağa da, Zuriko çox səmimiyyətə, qəm becərmiş adamın qəlbində bar verə bilər.

Nodar Dumbadze 1928-ci ilin yayında Tiflisdə dünyaya gəlib. Raykom katibi vəzifəsində çalışan atası 37-nin repressiya dalğasında boğulub - əksinqilabi fəaliyyətdə suçlanan Vladimir Dumbadzeni həmin il güllələyiblər. Nodarin onun yaşı tamam olmamış anasıyla iki qardaşını da QULAQ həbs düşərgəsinə sürüblər - illər keçmiş sürgündən salamat qayıdanda anası onu çətinliklə, yalnız bir əlamətinə görə tanıyıb. Ortaqlıqda başsız qalmış gələcək yazıçını Quriya bölgəsinin Xidistavi kəndində yaşayan Olqa nənesinin himayəsinə veriblər. Kəndin adını çəkəndə də, müəllif mövzusunun kəndə keçmiş uşaqlıq, yeniyetməlik çağlarından götürüldüyü, ona böyük şöhrət qazandırmış ilk romanında doğma diyarını da, nənesini də, İliko ilə İllarionu da öz adıyla təqdim eləyir.

Zurab Vaşalomidze nümunəvi şagird olmadığına, nənesinin tez-tez məktəbə çağırıldığını oxucudan danmır: "Cəsarətlə deyə bilərəm ki, orta məktəbi nəonəmlə birgə bitirmişəm. Məncə, bu, bəşər tarixində yeganə hadisədir". Nümunəvi olmasa da, Zuriko çox səmimiyyətə, qəm becərmiş adamın qəlbində bar verə bilər. Uşağın ata-anasının haralarda olduğu, öldüsü-qaldısı bilinmir - görünür, repressiya havasının hələ çəkilmədiyi zamanda müəllif gerçəyi yazmağa, yalan yazmağa da əli gəlməyib, yalan yazmağa da, Zuriko çox səmimiyyətə, qəm becərmiş adamın qəlbində bar verə bilər. Uşağın ata-anasının haralarda olduğu, öldüsü-qaldısı bilinmir - görünür, repressiya havasının hələ çəkilmədiyi zamanda müəllif gerçəyi yazmağa, yalan yazmağa da əli gəlməyib, yalan yazmağa da, Zuriko çox səmimiyyətə, qəm becərmiş adamın qəlbində bar verə bilər.

Az qala babası yaşda olan kişilərlə Zuriko tay-tuşu kimi davranır, qocalarla araq, çaxır içir, bütün çəki, ova gedir, alverə girir, bununla birləşib ona kələk qurur, sonra da onunla əlbir olub bunun başına oyun gətirir. Zarafat kimsə zərər vursada, heç kim heç kimdən incimir, hər oyun yeyib-ıcməklə, deyib-gülməklə sona çatır, dərddi insanları dərddi bu yolla azdırırlar. Birgə dovşan ovuna çıxdıqları vaxt çöldə açdıqları süfrə başında sərxoş İllarion Zurikoyla dostluğuna belə şərh verir: "Mənim otuz yaş sənədən böyük olmağım bu şeydir! Sən yaşda olmaşam? Olmaşam! Sən mənim yaşda olacaqsan? Olacaqsan! Elə isə aramızda nə fərq var? Əsla fərq ola bilməz! Kimin başında saçı çoxdur - məgər bunun mənası var? Yox, əsla yoxdur! Biz dostuq, ona görə də içək dostluğun sağlığına!"

davamı növbəti sayımızda



Faxri Uğurlu

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544 F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
“Azərmetbuatıyımı” ASC - 0124411991, “Ziya LTD” MMC - 0124977696, 0503067744
0124404694
“Soma” MMC - 0125940252, 0503336969
“PressInform” MMC - 0703400100, 0504560835
“Qaya” MMC - 0125667780, 0502352343
“Qasid” MMC - 0124931406, 0124938343

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



ZƏHMƏTKƏŞ ALIM KAMANDAR ŞƏRİFOV

Əlyazmalar İnstitutuna gətirmişdir. Topladığı əlyazma kitabları arasında XIX əsr alimi, pedaqoqu, kitabşünası Əbdülfəqir Nuxəvi Xəlisoqarızadonin əlyazmaları xüsusi yer tuturdu.

Alim topladığı 2000-ə qədər əlyazma abidələri arasında ilk dəfə olaraq, Nuxəvinin həyat və yaradıcılığı araşdırmış, 1984-cü ildə “Əbdülfəqir Nuxəvi Xəlisoqarızadə və onun mətnşünaslıq fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası, daha sonra 2006-cı ildə “Azərbaycan mətnşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Filologiya elmləri doktoru Paşa Kərimov Kamandar Şərifovun bibliografiyasında yer alan “Görkəmli alim, yazılı abidələrin məhsuldar tədqiqatçısı” adlı yazısında Kamandar Şərifov haqqında fikirlərini bölüşmüşdür.

K.Şərifov təhsillə bağlı olan alimdir. Onun “Mətnşünaslığın əsasları” adlı kitabı ölkəmizin ali məktəblərində mətnşünaslığın tədrisi sahəsində istifadə olunur. O, BDU və Qafqaz Universitetində “Ərəb ədəbiyyatı tarixi” və “Mətnşünaslıq” fənlərindən dərslər deyir, “Mətnşünaslığın nəzəri

əsasları” üzrə tədris proqramının müəllifidir.

Əlyazmaların kataloqlaşdırılması alimin böyük xidmətləri vardır. O, ərəbdillil əlyazmalar kataloqunun I, II və III cildlərinin müəlliflərindən olmaqla bərabər, II və III cildlərin tərtibçisi və redaktorudur. O, Əbdülfəqir Nuxəvinin Xəlisoqarızadə kitabxanasındakı orta əsr əlyazmaları kataloqunun I cildini və ərəbdillil əski çap kitabları kataloqunu nəşr etdirmişdir.

Kamandar Şərifovun yaradıcılığının bir tərəfini də qeyd etmədən keçmək istəməzdim. O, 1993-cü ildə Arif Ramazanovla birlikdə Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı kitabını müasir əlifbada çap etdirməklə bir daha sübut etdi ki, biz azərbaycanlılar erməni fitnəkarlığından qafıl xalq kimi qələmə vermək doğru deyildir. Sadəcə olaraq, rus işğalı illərində, sovet dövründə görkəmli ziyalılarımızın erməni mərkəzi, erməni xəyanətkarlığı barədə yazdıqları bizdən gizlədilmiş, onların nəşri qadağan edilmişdir.

Kamandar müəllim onlarla kitab, yüzlərlə məqalə müəllifidir. O, daha Azərbaycan alimi Nəsirəddin Tusinin tələbəlik mədəniyyətinə, təlim-təhsil

qaydalarına həsr edilmiş, tədqiqatçıların belə yaddan çıxardığı “Adabül-mütəəllimin” əsərini ərəb dilindən tərcümə etmişdir. Alimin Dubayın Cuma əl-Macid adına Mədəniyyət və İrs Mərkəzi, Misir Ərəb Respublikasının “Dərül-kutub” adlı Mədəniyyət Mərkəzi ilə Əlyazmalar İnstitutu arasında elmi əlaqələrin yaradılmasında xidmətləri əvəzsizdir.

Onun insanlarla ünsiyyət mədəniyyəti, təmkini, iradəsi, həyata qarşı nikbinliyi, gələcəyə olan inam hissi çoxları üçün nümunə olmalıdır. Bu insanı keyfiyyətli Kamandar Şərifovun yüksək təvəzökarlığı ilə tamamlayırıq.

M. Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdillil əlyazmaların tədqiqi” şöbəsinin kollektivi olaraq Filologiya elmləri doktoru, professor Kamandar Şərifovu 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi yaradıcılığında uğurlar arzu edirik.

*Çələbiyeva Nurana
M. Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdillil əlyazmaların tədqiqi” şöbəsinin tərcüməçisi*

Siyasi mədəniyyət anlayışı...

Ölkəmizdə vəziyyət necədir?



Əhalinin siyasi fəaliyyət aktivliyi, onun inkişafı və stimullaşdırılması dövlətin mövcudluğunun və tərəqqisinin bütün mərhələlərində böyük önəm kəsb edir. Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətin inkişafı üçün vacib olan bəzi vasitələr var. Məsələn, müasir və demokratik dövlətlərin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları, siyasi mədəniyyətin formalaşdırılması bu qəbildəndir. Dövlətin həyata keçirdiyi layihələrin bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsidir.

Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafının müasir mərhələsində əhalinin siyasi fəallıq və ictimai iştirakçılıq potensialını reallaşdırmaq üçün kifayət qədər geniş imkanlar mövcuddur. Son illər baş verən ictimai-siyasi transformasiyalar vətəndaş cəmiyyətinin müxtəlif sosial institutlarının ictimai-siyasi proseslərdə aktiv iştirakına əlverişli şərait yaradıb.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında əlaqə

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. O, qeyd edib ki, demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır: “Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kəmiyyətə sahib kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalasma baş verir. Vətəndaş cəmiyyətinin hədəflərinə gəldikdə, o, bir tərəfdən mülkiyyət, pluralizm, sabitlik, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır”.

Böyük yol qət etmişlik...

Hüquqşünas qeyd edib ki, dövlət və vətəndaş cəmiyyəti biri-birini təminləyir, bir-birindən asılı olur: “Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquq, demokratik dövlət qurmaq mümkün deyil. Çünki məhz azad vətəndaşlar müntəzəq insan birgəyyəşməsinin ən səmərəli formasını yarada bilər. İnkişaf etmiş Qərbi ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan addımları görmək üçün ilk növbədə Konstitusiyaya nəzər salmaq lazımdır. Konstitusiyamızdakı maddələrin böyük bir qismi vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə yönəlib və bu sahədə olan mənasibətləri özündə ehtiva edir. Bu baxımdan insanların hüquqi-siyasi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də dövlət lazımi tədbirlər həyata keçirir. Sosial və siyasi fəallığın artırılmasında həm də vətəndaş cəmiyyəti fəal rol oynayır. İctimai fəallar və vətəndaş cə-



Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır

miyyətinin üzvləri öz çıxışlarında ictimai rəyə təsir edə bilərlər. Bu gün sosial şəbəkələr informasiya xarakterli daşıyır, həm də sosial-mədəni tədbirlərin keçirilməsində mühüm rol oynayır. İnsanların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Azərbaycan çox böyük yol qət edib. Bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapıb”.

Bu, siyasi mədəniyyət elementi sayılır...

N.Məmmədov bildirib ki, istənilən cəmiyyətdə həm siyasi mənasibətlər sistemi, həm də o cəmiyyətin ümumi inkişafı, təhlükəsizliyi, sabitliyi cəmiyyət üzvlərinin siyasi mədəniyyət səviyyəsindən çox aslıdır: “Təbii ki, siyasi mədəniyyətin mahiyyətini düzgün izah etmək və dərk etmək vacibdir. Siyasi mədəniyyət cəmiyyət üzvlünün etiraz edərkən ədalətli proseslərə reaksiya və düzgün qiymətləndirmə bacarığı kimi izah oluna bilər. Yəni cəmiyyət üzvü baş verən proseslərə reaksiya verirsə, bu, artıq siyasi mədəniyyət elementi sayılır. Təbii ki, o siyasi proseslərə uyğun da davranmağı, şərait, siyasi mühiti qiymətləndirməyi bacarırsa, bu, artıq siyasi mədəniyyətin tam mövcudluğuna dəlalət edir. Siyasi mədəniyyət, həmçinin cəmiyyətdə siyasi iştirakçılıq imkanlarının olmasını ödəyir”.

Ölkəmizdə insan hüquqları qorunur

Hüquqşünasın sözlərinə görə, Azərbaycan Vətən müharibəsində qazandığı qələbədən sonra dünya miqyasında əsas diqqət mərkəzinə çevrilib. “Bu xüsusi ölkəmizdə insan və vətəndaş hüquqları ilə bağlı uzun müddət Ermənistan təbliğat maşınının təsiri nəticəsində həqiqi əks etdirməyən və təhrif olunan məlumatlar beynəlxalq təşkilatlarda özünə yer tapıb. Bu, həm ikili standartların, həm qərəzin, həm də ölkəmizə qarşı mərkəli məqəyənin nəticəsidir. Ancaq əminliklə demək olar ki, Azərbaycanda insan hüquq və azadlıqları qorunur, sosial-siyasi fəallıq bunu deməyə əsas verir”.

Yeganə BAYRAMOVA

Dayanıqlı inkişafın əsas amili...

Beynəlxalq Təhsil Günüdür!



Hər bir xalqın inkişafında təhsilin böyük rolu vardır. Bu fakt tarixin müxtəlif dövrlərində sübut olunub. Çünki, inkişaf məhz təhsildən başlayır. Qabaqcıl xalqların hamısı öz hədəflərinə yalnız elmin, təhsilin, biliyin gücü ilə çatıblar. Savadlı cəmiyyətlərin yetişdirdiyi maarifçilər, mütəfəkkirlər də bütün həyatları boyu təhsilin vacibliyini insanlara aşılamğa çalışıblar. Dövrünün görkəmli marifetpərvərlərindən olan Nəriman Nərimanov vaxtilə yazırdı: “Əgər tarixə nəzər salsanız, yəqin edərsiniz ki, heç bir xalq qılınc və silahla irəli getməyib. Hansı millət ki, tərəqqi edib, qabağa gedib, yalnız elmin, təhsilin gücünə xoşbəxt olub”.

Mütəfəkkirlərin fikrincə, təhsil insanın fərdi azadlıqlarının əsas mənbəyidir. Amma o, insana təkcə fərdi azadlıqlar gətirmir. Fərdlərin aid ol- duqları mühiti də cəhalət girdabından qorumaqla cəmiyyətə maarifçilik ənənələri üzərindən bərqərar olan ictimai azadlıqlar qazandırır. İnsanların maraqları, zövqü, dünyagörüşü, həyat tərzi və s. məsələlərlə bağlı zaman- zaman ictimai müzakirələrə səbəb olan elə bir problem yoxdur ki, onun həllinə doğru bütün istiqamətlər son- da təhsilə aparmasın.

Bu gün Beynəlxalq Təhsil Günü- dür. BMT-nin Baş Assambleyası 2018-ci ilin dekabrında bu günü təsis

edib. Təşkilatın qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir.

Ən yaxşı təhsil verən 5 ölkə...

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Tələbələrə Qiymətləndirilməsi Proqramı dünyada ən yaxşı təhsil verən beş ölkənin adını açıqlayıb. Təşkilatın son hesabatına görə, təhsil sisteminin mükəmməlliyinə görə ilk beşlikdə yer alan ölkələr bunlardır: 1. Finlandiya, 2. Cənubi Koreya, 3. Niderland, 4. Danimarka, 5. İngiltərə.

Niya bu ölkələr?

Təhsildə Finlandiya nümunəsi...

Finlandiya uzun illərdi ki, ən keyfiyyətli təhsil sistemində malik ölkələr sırasında qərarlaşıb. Təhsildə il- bəil təkmilləşən ölkə olan Finlandiya reyting cədvəlində ən yüksək bal toplayanlar arasında göstərilir. Bu ölkə xüsusilə orta məktəb təhsilindəki uğurları ilə diqqət çəkir.

Ölkədə əsas və ikinci təhsil səviyyəsi pulsuzdur. Ali təhsil pilləsində də yerlərin çoxu ödənişsizdir. Bu, gələcənin asılı olmayaraq hər kəsə yaxşı təhsil almağa imkan verir. Əsas təhsil pilləsində dərslər bütün müəllimlər magistr təhsili alan şəxslərdən seçilir. Bu, o deməkdir ki, məktəblərdə dərslər daha savadlı müəllimlər tərəfindən tədris olunur. Ölkə üzrə müəllimlərin pedaqoqi ha- zırlığı da yüksək qiymətləndirilir.

Cənubi Koreyada intensiv təhsil

Cənubi Koreyada təhsil alan tələbələr beynəlxalq imtahanlarda topla-

dıqları ballarla diqqət çəkirlər. Ümu- miyyətlə, Cənubi Koreyalı tələbələr hər il beynəlxalq arenalarda böyük uğurlar qazanırlar ki, bu da ölkənin təhsil sisteminin kifayət qədər yaxşı olduğunu göstərir. Ölkə üzrə təhsil kifayət qədər intensivdir. Tələbələr bir çox aspektlər üzrə dərindən biliyə malikdirlər. Beynəlxalq imtahanlarda qazananlar uğurlar da inkişafı yeni mərhələyə qaldırırlar.

Hazırda təhsil ixtisaslı kadrların yetişdirilməsi üçün kifayət qədər yaxşıdır. Cənubi Koreya məktəblərində təhsil alanlar asanlıqla iş tapa- və beynəlxalq arenada yaxşı karyera qura bilərlər.

İnancına uyğun təhsil almaq hüququ...

Ən yüksək təhsilə sahib olan ölkələr sırasında üçüncü yerdə Niderland gəlir. Bu ölkə uzun illər təhsildə uğur qazanıb və bu sahədə köklü sisteme malikdir. Ölkədə hər bir vətəndaşın öz inancına uyğun təhsil almaq hüququ var. Bundan əlavə təhsil strukturu bərabərdir. Niderlandda təhsil 5 yaşından başlamalıdır. İbtidai və orta məktəbdə təhsil pulsuzdur. Bununla yanaşı, ölkədə yüksək perspektiv və ödənilən məktəblər də fəaliyyət göstərir.

Bu ölkədə təhsil alanlar rahat iş tapırlar

Danimarkada təhsil 16 yaşa qədər icbaridir. Ali təhsil məcburi olmasa da, insanların böyük əksəriyyəti dip- lom almağa can atır. Orta məktəb sinifləri ən müasir texnologiya avadanlıqları ilə təmin olunub. Xüsusilə yüksək



keyfiyyətli universitetləri olan ölkədə ali təhsilə başa vurmaş bir çox in- sanlar dünyanın hər yerində rahatlıqla iş tapa biləcəkləri səviyyədədir.

Köklü və müasir təhsil sistemi...

Reyting sırasında ilk beşliyi Bö- yük Britaniya tamamlayır. Xarici eksp- ertlərin fikrincə, Britaniya əla təhsil sisteminə malikdir, bu ölkənin təhsil müəssisələri savadlı kadrları hazırlayır. Ümumilikdə, gütdükdə İngiltərədə təhsilin keyfiyyəti siyahıda olan digər ölkələrdən daha yüksəkdir. Ölkənin təhsil sisteminin həm köklü, həm də müasir kimi qiymətləndir- mək olar.

Böyük Britaniyada başqa ölkələr- də olduğu kimi 16 yaşa qədər təhsil icbaridir. İbtidai sinifdən kollecə qədər təhsil səviyyəsi pulsuzdur və dövlət tərəfindən maliyyələşdirilir.

Azərbaycanda da təhsil milli inki- şafımızın əsas atributlarından biridir, dövlət bu strateji sahəyə xüsusi önəm verir, təhsilə dövlət qayğısı ildən-ilə artır. Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun funda- mental islahatlar aparılır, təhsilin büt- ün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demok- ratik, dünyəvi prinsiplər əsasında in- kişafı üçün geniş imkanlar yaradılıb.

Yeganə BAYRAMOVA

Qazaxıstan boks üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Beynəlxalq Boks Assosiasiyası (IBA) 2025-ci il üçün rəsmi yarış təqvimini açıqlayıb. AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, təqvimə əsasən, yarışın ikinci mərhələsinə Qazaxıstan ev sahibliyi edəcək. Turnir iyunun 30-dan iyulun 7-dək keçiriləcək. Boks üzrə Dünya Kuboku ən yaxşı kişi və qadın idmançıların reyting xalları uğrunda mübarizə apardığı bir neçə raunddan ibarət turnirlər seriyasıdır.

Yarışın ilk mərhələsi martın 30-dan aprelin 7-dək Braziliyada, üçüncü mərhələsi sentyabr 4-14-də Böyük Britaniyada, finalı isə noyabr ayında Hindistanın Yeni Dehli şəhərində təşkil oluna- cacaq.



Azərbaycan klubunun üzvü 5 oyunluq diskvalifikasiya olunub

Azərbaycanın “Star Kargo” klubunun futbolçısı Qərib İbrahimov 5 oyunluq diskvalifikasiya olunub. Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Q.İbrahi- movun cəzalanma- sına Azərbaycan Kubokunun 1/4 finalında “Neft- çi” İK klubuna qarşı matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsi səbəb olub.



Atletimiz Almaniyada beynəlxalq yarışda iştirak edəcək



Azərbaycan atletiyə Yekaterina Sarıyeva Alma- niyada keçiriləcək XXVI beynəlxalq qış yarışın- da iştirak edəcək. Bu barədə Azərbaycan Atleti- ka Federasiyasının mətbuat xidməti məlumat ya- yıb. Y.Sarıyeva yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda üçtəkanla tullanma nö- vündə mübarizə aparacaq. Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir “challenger” sə- viyyəsidir.

“Neftçi” yeni futbolçu transfer edib



“Neftçi” heyətini yeni futbolçu ilə gücləndir- ib. Apasport.az xəbər verir ki, bunu paytaxt klubunun mətbuat xidməti açıqlayıb. “Ağ-qaralar” Elvin Kamalovu rənglərə bağlayıb. O, yeni komandasında 4 nömrəli formada çıxış edəcək.

Dayaq yarımşübhəliçisi bu gün “Sabah”dan ayrılıb. Qeyd edək ki, o, 2021-ci ildən “bayquş- lar”ın şərəfini qoruyurdu.

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Alıqş HƏSƏNOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000. Üzviyyətli Hacıbəyli - 66
Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisenzia: N-B-317
Tiraj: 3829
Səhifə: 159
“Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilir və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilir.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Məsul nəvbətçi: Yeganə Bayramova